

Yazıcılar Birliyinin Natəvan klubunda Əli Rza Xələflinin 65 illik yubileyi qeyd olundu. Həmin yubiley tədbirində son söz kimi o, iki dördlük oxudu. Düşünürəm ki, həmin iki bənd şeirlə onu dinləyənlərə yaşadığı ömrün hesabatını verirdi.

*Həsrətimdən küləklər bir pay qurda aparsın,  
Dağılmasa buludlar üzü nurda aparsın.  
Üstümdən əsan yellər yön tutsun Qarabağa  
Nəfəsimdən bir ah da bizim yurda aparsın.*

Bir sinə dağında dumanam, çənəm,

Cətin bu dünyaya qayıdam, dönəm.

Ötəri yol üstə qəza qurbanı

Neçə Süleymandan biri də mənəm.

Müasirlərimizi öyrənməyə, özü də yaxından öyrənməyə, yaxşı öyrənməyə borcluyuq. Əli Rza Xələflinin son kitablarının birində onun həyatı ilə bağlı maraqlı qeydlərini oxudum: "Yaşam yolumla bağlı qeydlər filologiya elmləri doktoru, professor Teymur Əhmədovun "Azərbaycan yazıçıları XX-XXI əsrlərdə" kitabından götürürlüb. Həmin qeydlər

Onların adını bir-bir çəkmək istəmirəm. Ərsəyə gətirdiyi 43 kitabın hansını vərəqləsən o həsrətin ağrısını onda görərsən. O nədən yazıbsa, onu olduğu kimi, oxucusuna təqdim etməyi bacarıb.

Bu günə qədər nəşr olunan kitabları da hələ onun sözünün hamısı deyil. Və bu fikrim üçün də mənbə yenə onun öz qeydləridir: "Burada göstərilənlər də mənim yazdıqlarımın tam siyahısı deyil. Vaxtilə "Xudafərin" ("Kolxozçu") qəzətində, ayri-ayrı respublika qəzət və jurnallarında, elcə də "Kredo" qəzətində yazılarım kitablara yiğila bilməyib. Hər halda "Xudafərin" qəzətinin və "Kredo" qəzətinin Milli Kitabxananızın saxlançında gala biləcəyini düşünməyim bir təskinlikdir. On böyük kitabım isə "Kredo" qəzətinin 15 cildliyidir". Onu müxtəlif tədbirlərdə görmüşəm. Çox ürəkdən gələn səmimi çıxışlarını dinləmişəm. Sözlə rəftəri sözü ovsunu ilə məntiqə tabe et-məyi dinləyicilərdə həmişə heyret doğurub. Düşünürəm ki, yaşamaq, sözə nəfəs almaq elə budur.

## SÖZÜ VƏTƏN - ÖZÜ VƏTƏN

mənim öz əlimlə yazdığını tərcüməyi-halim əsasında hazırlanıb. Bütün bunlar rəsmi sənədlərdə göstərilən faktlardır. Ancaq rəsmi sənədlərdə öz əksini tapmayan həyatımla bağlı məqamları da burada açıqlamaq istərdim: Mənim dünyaya gəlmək tarixim "1 oktyabr" kimi göstərilsə də atamın və anamın dediyinə əsasən, payızdan on dörd gün qalmış doğulmuşam. Bu da eləyir 7 dekabr 1953-cü il. Sənədlərdə Cəbrayıl rayonunun Xələfli (Yuxarı) kəndində doğulduğum qeyd olunur. Amma əslində, Araz qrağında - Diri dağının ətəklərində yerləşən Xələfli (Aşağı) stansiyası adlanan qəsəbədə doğulmuşam. Qarlı, çovğunlu bir gündə. Doğrudur, birinci sınıf Yuxarı Xələfli kəndində getmişəm. Ancaq iş elə gətirib ki, bütövlükdə birinci sınıfı indiki Neftçala rayonunun Kürkosa (Kür daşı) kəndinin yaxınlığındaki Günəşli (Jarski) qəsəbəsindəki məktəbdə oxumuşam. İndi həmin ərazilər dənizlə əhatələnib, uzaq adadır. Və deyəsən, yaşayış da yoxdur. Həqiqi həyat yoluyla bağlı başqa fərqlər də var. Görünür, bu barədə geniş və əhatəli ayrıca yazmalyam". Bu qeydləri onu tanıştanımayan oxucuların diqqətinə ona görə çəkirəm ki, burada həyatının başlangıcından üzü bəri gələn yoluñ çıxşaxəli izləri də görünür.

Əli Rza Xələfli yaradıcılığı dövrün götərdiyi bütün çətinliklərə sına gərməyi bacarır. Onun hər sözündə qəmli ürəyi ovutmağı bacaran bir ümidi gizlənir. Hər sözündə təsəlli, hər anında böyüklük var. Onun kitablarını vərəqlədikcə insan mənən təzələnir, duyğusal olur, saflaşır. Hər sözündə insanlığa çağırış var. Onun yazılmış olduğu cümlənin üzərindən keçmək mümkün deyil. Hər kim o kitablardan birinə əldə edibsə, sona qədər oxumamış o sətirlərdən el çəkə bilməz. Çünkü bu kitablar zəngin zehnин və gərgin əməyin məhsuludur. Onun yazmış olduğu xırda bir məqalə böyük məqsədlərdən xəbər verir. Hər bir məqalə ədəbiyyat deyilən sahənin daha da zənginləşməsinə xidmət edir. Oxunan hər yazı ürəkləri isidir, yanmağa meyilli ülvi bir közü vulkan səviyyəsinə qaldıra bilir. Yazılmış hər bir kitab Əli Rza Xələfli zənginliyinin sübutudur. Oxunan hər sətir bizi Əli Rza Xələfli ünvanının zənginliyindən bəhrələnməyə səsləyir. O ünvanı - söz xəzinəsini qorumağa çağırır. O ünvanın işığına yığışanlara əbədi yaşarlıq arzulamağımızı istəyir. Əli Rza Xələfli doğulduğu kəndin adını özünə təxəllüs seçdiyinə görə ona minnətdar olmaliyiq. Çünkü bizlərdən çox uzaqda düşmən işğalında olan bir kəndin adı bu gün dillərdə dolaşırsa, bu Əli Rza Xələflinin xidmətidir. O, öz gücünü həsrətində olduğu bir kəndin adının fəxrə çəkilməsinə qoymuş sənətkardır. Onun kitablarının çoxunda da həsrətin yandırıb kül etdiyi bir ürəyin sızlətləri vardır.

Ona yaradıcılığında uğurlar arzulamaq düşür mənə. O insan haqqında nə qədər yazsan, yenə də azdır. Çünkü o, sonsuz bir dəryadır. Üzməklə qurtaran deyil. Əziz qələm dostum Əli Rza Xələfli, sizi 65 yaşınız münasibətlə təbrik edirəm. Qazandığınız uğurlar nə qədər ömrünüz var sizi təqib etsin.

Hörmətli Əli Rza Xələfli, 65 illik yubileyinə «YAŞADIN» adı ilə yazdığını şeirimi də təbrikimin bir yarpağı bil...

İllərlə çarpışdın söz meydanında,

Çataraq hikmətlə sözə, yaşadın.

Yanmaq istəyəndə pərvanə kimi,

Tapındın eşq adlı közə, yaşadın.

Duyğu ocağıdır çatlığıñ ocaq,  
Tökədün üzərinə qəm qucaq-qucaq.  
Hayati sanmadın sən bir oyuncaq,  
Yol açıb yeni bir izə, yaşadın.

Mənayla bəzədin adı kəlməni,

Alsa da qoynuna qayğılar səni.

Sabaha apardın odlu dünəni,

Nur oldun sayı yox gözə, yaşadın.

Hikmətlər gizlənib ən dərin qatda,  
İlləri yaşadın sən hər saatda.

Heç vaxt köhnəlmədin qoca həyatda,

Ömrünü günəş tək təzə yaşadın.

Malik vurğunuñdur belə inadin,  
Özünü bu yolda daim sinadin.

Ucaltdın hər yerdə Cəbrayıl adın,

Nümunə olaraq bizə, yaşadın.

Siz sözümüzün, torpağımızın əvəzsiz ziyalisiniz. Hər zaman var olun!

16.12.2018



Malik ƏHMƏDOĞLU,  
«Dirili Qurbarı» məclisinin təşkilat  
rəhbəri  
şair-publisist